

Yurdumuzun təbii nemətləri: pürrəngi, yoxsa gülrəngi çay...

□ *Uca Yaradan Şahbuza bənzərsiz təbii sərvətlər bəxş edib. Onların arasında dərman bitkilərinə, dəmlənərək çay kimi içilən çiçək və güllərə xüsusi maraq vardır. Elmi mənbələrdə göstərildiyi kimi, Şahbuz dağları dərman bitkilərinin, güllərin, çiçəklərin növ tərkibinə görə çox zəngindir.*

Süfrələrimizi bəzəyən nemətlərdən on çox seviləni çaydır, – desəm, yanılımam. O çay ki, onu yayın istisində də, qışın soyuğunda da dərdimizə dərman bilirik. Ürəyimizi sərinlətmək, yorğunluğumuzu çıxarmaq, hövsləməmizi sakitləşdirmək üçün arzuladığımız ilk nemət də çay olur. Çaya bu qədər vurğunluğumuzdan irəli gəlir ki, qapımızı döyen qonaqlarımıza da elə yeməkdən əvvəl çay takrif edirik. Evinizdə qonaq otağı ayrı olduğu kimi, qonaq üçün çay dəsti də xüsusi və gözoxşayan olur. Bəzəkli stakana güldən, çiçəkdən dəmlənmiş çay süzüləndə etri, rənglə görmümüzü, könlüməz oxşayır. İçəndə isə dardlərimizə dərman olur.

Dünyagörüşlər deyirlər ki, sərrinə-sehrinə bələd olduğunu müəssisədən bitkilərdən dəmlənən çayı süfrələrimizdən əskik etməsək, uzunmürlü, sağcanlı olarıq. Dərman bitkiləri ilə məşhur olan Şahbuz bəlkə buna görə uzunmürlülər diyari da adlandırılır. Muxtar respublikanın ərazisində olan 250-dən çox bitkinin 160 növü bu rayonda bitir. Onların sərrinə-sehrinə vəqif olmamaq mümkün deyil. Hələ sovet dənəməndə də Şahbuzun dərman bitkilərinin sorağı dünyaya yayılmışdı.

İllərlə şəfali bitkilərdən çay, məlhəm, mürəbbə, şərbət hazırlayan Şövkət nənə ilə səhbətimiz də güller barədə oldu. Yəqin ki, bu qədər gülcəçeyin, otun-alafın sərrinə-sehrinə bələd olmağın özü də bir sərr-sehrdir. Ömrünü-gününü türkəçarədə istifadə olunan məlhəmlər hazırlamağa həsr edən Şövkət nənədən soruşdum;

– Necə bilmisiniz ki, hansı çiçəkdən çay dəmlənər, başqa birindən mürəbbə bishirilər, şirəsi çəkilər, şərbət, güləb hazırlanar?

Ağbirçək gülümsəyərək: – Bunda nə var ki? – dedi və əlavə etdi: – Atanamız, nənə-babamız dərdinə dərmanı elə öz evinin qəşərində, həyatında, dağında, dərəsində axtarış tapıb. Dərədən adı bilməyən insanlar bir-birinin dərdinə çarə etmək üçün çəmənin çiçəyinə, gülünə, torpağın yetirdiyi, bittirdiyi nə varsə, ümidi lərini onlara bağlayıblar. Nəsil-nəsil bu istək, bu inanc, bu sevgi təbiətin sərrini öyrənməkdə bir aclar olub. Rəngarəng güllərdən, çiçəklərdən, müxtəlif otlardan, bitkilərdən vədəsində yiğmaq, qışda istifadə etmək həvəsi bu yurd yerində hamida olub. Təbiətin nazərinin gözəli olan bitkilər mart ayından torpaqdan

baş qaldıraraq ta qar yerə düşənə kimi yurd-yuvamızı bəzəyir. Qız-gəlinlər onların adını tutub dağda, dərədə, çəməndə, düzəd ətek salıb çobanyastığı, kəkklikotunu, qara yarpızı, nanəni, solmazçıçeyini təzə-tər dəstə-dəstə bağlayıb gün tutmayan yerlərdə qurudar, qış üçün hazırlayalarlar. Elə ki qış geldi, yazda, yayda, payızda çəmanlərdən, dağlardan, yamaclardan minbir həvəslə yiğib qışa tədarük etdiklərimizlə dəmlənən çay çiçəklərdən, meyvələrdən bishirilən mürəbbələrlə ləzzətlə içilər.

Doğrudan da, Şövkət nənənin dediyi kimi, Şahbuzun əlcətəmən, ünyetməyən qayalarından insan sevgisi ilə süfrələrimizə “qonaq gələn” nemətlər içərisində doqquzdon, həmərsin, yemişan mürəbbələrinin bir ayrı dadi olur.

Dünyanı yorub-yortmuş ağbirçəkla səhbətimiz zamanı bir də dedi ki, qızım, torpaq insan üçün ana qoynudur. Xəxindəki bulağın başında bir iyidə ağacı var. Oyulmuş koğuşuna torpaq dolub bərkimişdi. Həmin torpaq üstündə bitən bənövşəni görsəydim, onda təbiətin nəyə qədir olduğunu, torpağın nəfəsindən doğulan gözəlliklərin sərrini-sehrini sən də öyrənməyə çalışardın. Sevgi, istək olmadan nəinki gülün, çiçəyin, torpağın, ağacın, bitkinin dilini öyrənərsən, xasiyyətinə bilərsən, heç balaca bir uşağın da könlünü ala bilməzsən. Qızılıgülün məhəbbət, dəfnə yarpağının şəhərə, palidin güc, qüdrət, zeytunun sülh rəmzi olduğunu da bilməzsən.

Aqıl insanların səhbətindən anladım

ki, torpağın “qılığına girmədən” onun sərrini öyrənə bilməzsən. Axi çəməni də, çiçəyi də torpaq yetirir. Ona görə də torpağın qədir-qiyəmətini bilməlisən ki, onun sərvətlərinə sahib olasın.

Qişın gəlişini bildirən soyuq günlər indi təbiətə bir ayrı ahəng bəxş etdiyi kimi, evimizə, könlümüzdə yeni bir ab-hava gətirib. “Qol-boyun” olub yurdumuza keşik çəkən dağların zirvəsində “yallı” gedən dumandan, çəndən təbiətə təzə bir libas biçildiyi kimi, istəyimiz də dəyişir. Təbiətin bu vədəsində çiçəklərdən ocaq üstə dəmlənən çayın ayrı bir ləzzəti olur. İndi dağ kəndlərimizdə yaşayış insanların süfrələrinin məxməri çaydan daha çox bəzəyən belə çaylar, yəqin ki, hamı tərəfindən arzulanandır.

Allı-güllü yaylaqları ilə hər yerdə tanınan Şahbuz dağlarının, dərələrinin dərdə dərman bitkilərini, otlarını, çiçəklərini nənələrimiz, babalarımız “Tanrı payı” adlandırırlar. Qiymətli təbii sərvətlərimizi tanıtmak, qədrini bilmək üçün hər birimiz təbliğatçı olmalıdır. Dövlət tərəfindən də bu istiqamətdə görülən işlər sahib olduqlarımızın qədir qiyəmətini bir daha artırır.

Bu il Naxçıvan şəhərində göycə, çörək, bal və başqa festivalların keçirilməsi, həmin mərasimlərdə bütün rayonların iştirakının tömən olunması bir daha onu göstərir ki, torpağımızın sinasında dəfinələr yatır. Olamızın qədrini bilmək, təbliğ etmək üçün keçirilən festivallara çıxarılan nemətlərin tədarükündə, hazırlanmasın-

da, sərgilənməsində, sözsüz ki, ayrı-ayrı insanların çox böyük əməyi, rolu olur. Onlar yaşadıqları yurd yerinin təbiətinə vurğun və bələd olduqlarına görə harada yaxşı gülələn, çiçəyin açıldığı, cir armudun, həmərsinin, doqquzdonun, yemişanın yetişdiyini, baltutarların olğunu çox yaxşı bilirlər. Əğər günlərin bir günü muxtar respublikamızda dərman bitkilərindən hazırlanmış çay festivalı keçirilərsə, yəqin ki, o tədbirdə qantəpər, çobanyastığı, kəkklikotu, qaraqılıq, zirə, damotu, solmazçıçeyi, qara yarpız, dazotu, qarapodium, mərmərik, həmərsin, ayidöşəyi, səhləb, dağ nanəsi, ögey ana, ağ və sarı boymadərən, gicitkən, yemlik, baldırğan, boyaqotu, şirinbiyan və digər dərman bitkiləri, onlardan hazırlanılan çaylar hər kəsin diqqətini cəlb edir.

Dünyanın hər üzünü görmüş ağbirçəklərimizin, ağsaqqallarımızın fikrincə, təndir, ocaq üstədə qaynayan su ilə dəmlənən çay insanı çox dərdin bələsindən qoruyar, həmişə saf və gümrah saxlayar. Sözsüz ki, ocaq çayının tamı da bir ayrı cür olur. Ona görə də qapımızı döyen qonaq-qaraya indi daha çox matah olan gül-ciçək çayı verilməsi qonaqpərvərliyimizin göstəricisidir. Bəlkə də, dünyada yalnız azərbaycanlılara məxsus keyfiyyətdir ki, evində, süfrəsində yaxşı olan nə varsə, böyük həvəslə, istəklə qonağına bəxş edir...

Bu gün Şahbuz şəhərində dərman bitkilərini istehsal edən “Farma Şah” müəssisəsi fəaliyyət göstərir. Kölğədə qurudularsa, ondan dəmlənən



Müəssisədə hazırda onlarda dərman bitkiləri qablaşdırılaraq satışa çıxarılır. Birdəfəlik dəmləmə, kapsul, bəkməz və 40 qramlıq paketlər şəklində qablaşdırılan və minbir dərdin dərmanı olan bu məhsullara Naxçırvanda olduğu kimi, respublikamızın başqa regionlarında da ilboyu böyük tələbat var. Gündəlik istehsal gücü 800 qutudan artıq olan “Farma Şah” bu tələbi ödəmək üçün növbəti mövsümə ciddi hazırlanır. Şahbuz dağlarında yabani halda bitən qiymətli dərman bitkilərinin emalını və paketlənməsini həyata keçirən bu müəssisədə həm də xeyli rayon sakını işlə təmin olunub.

Güllərin, çiçəklərin dilini bilən insanlar onları qaydasında dəmləməyin də vacib olduğunu deyirlər. Bu da bir hikmatdır. Cöllün-çəmənin dilini bilənlər deyirlər ki, çobanyastığını nə bir gün tez, nə də bir gün gec yiğməq olmaz. Kölğədə qurudularsa, ondan dəmlənən

çay çox dadlı olar. Çay kimi dəmlənən qara yarpız da öz dadi-tamı ilə sevılır. Səhləb, dəvədabani, ayıpəncəsi, solmazçıçeyi, nanə, baldırğan, qaraqılıq və onlarda belə bitkilərlə yanaşı, yaza ətri aləmə yayılan, yiğilib qurudulan qızılıgül ləçəklərinin də çay dəmləmələrində istifadə olunması elimizə məxsus adətdir. Bu qədər bitkinin, gülün-ciçəyin dilini bilən insanların yaşadığı yerdə hər bir işi görmək olar. Bunun üçün insanlara hərtərəflə dövlət dəstəyi göstərilir və lazımı şərait yaradılır. Deməli, qalır təşəbbüs göstərib istehsal müəssisələrini yaratmaqla yurdumuzun təbii sərvətlərindən istehsal olunan dadlı-tamlı nemətləri alicilara çatdırmaq.

**Şəhla NƏBİYEVƏ,
Şahbuz rayonunda nəşr olunan
“Oğuz səsi” qəzetiñ redaktoru**